

“Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin
Fiziki şəxslərə göstərilən xidmətlər üzrə
TARİF CƏDVƏLİ

| 1. Hesabın açılması | |
|---|--|
| 1.1. Hesablaşma hesabının açılması <ul style="list-style-type: none"> • AZN • USD/EUR/GBP/RUB* ** <p>*İnternet/ Mobil Bankinqə qoşulan istifadəçilər üçün valyuta hesabları pulsuz açılır **İstehlak kreditlərinin rəsmiləşdirilməsi üçün valyuta hesabları pulsuz açılır</p> | Pulsuz 10 AZN |
| 1.2. Əmanət hesabının açılması | Pulsuz |
| 1.3. Ssuda hesabının açılması | Pulsuz |
| 2. Nağd pul əməliyyatları | |
| 2.1. Hesaba nağdsız şəkildə mədaxil edilmiş və ya digər filialın kassasından hesaba nağd şəkildə mədaxil edilmiş vəsaitin verilməsi <ul style="list-style-type: none"> • AZN • USD/GBP/RUB • EUR | 0.5% 0.6% min. 5 USD 0.6% min. 5 EUR |
| 2.2. Hesabın açıldığı filialın kassasından hesaba nağd şəkildə mədaxil edilmiş vəsaitin, mədaxil edildiyi tarixdən 1 il ərzində nağdlaşdırılması* *Vəsaitin hesaba mədaxil edildiyi tarixdən 1 il keçdikdən sonra nağdlaşdırma zamanı xidmət haqqı 2.1. bəndinə uyğun olaraq tutulur | Pulsuz |
| 2.3. Rusiya rublu valyutası ilə hesaba vəsaitin nağd şəkildə mədaxili | 3% |
| 2.4. Əmanət məbləği və ona hesablanmış faizlərin ödənilməsi *Əmanət hesabına nağdsız şəkildə mədaxil edilmiş vəsaitin nağdlaşdırılmasına görə xidmət haqqı tarif cədvəlinin 2.1 bəndinə uyğun olaraq tutulur | Pulsuz |
| 3. Nağdsız mübadilə əməliyyatları | 0,3% |
| 4. Köçürmələr | |
| 4.1. Bankdaxili köçürmələr | Pulsuz |
| 4.2. Ölkədaxili köçürmələr (manat) | 0,12% min. 0.50 AZN maks. 95 AZN |
| 4.3. Ölkədaxili təcili köçürmələr (manat) | Tarif + 0.05 % |
| 4.4. Ölkəxarici və ölkədaxili valyuta köçürmələri <ul style="list-style-type: none"> • USD • EUR • GBP • digər valyutalar üçün | 0.3% min. 25 USD maks. 400 USD 0.3% min. 25 EUR maks. 400 EUR 0.3% min. 30 GBP maks. 300 GBP 0.3% min. 25 USD maks. 400 USD |
| 4.5. İcra olunmuş köçürmənin rekvizitlərinin dəyişdirilməsi, araşdırılması və ya ləğvi <ul style="list-style-type: none"> • AZN • USD/EUR/GBP/digər valyutalar üçün | 20 AZN 30 USD + müxbir xərclər* |
| *Qeyd: 1. Köçürmələr və daxilolmalar zamanı vasitəçi banklar tərəfindən tutulan əlavə xərclər müştəri tərəfindən tutulur; 2. Beynəlxalq multivalyuta hesablaşmaları zamanı məzənnə fərqi riski müştərinin üzərinə düşür. | |
| 4.6. Təcili Pul Köçürmə sistemləri üzrə köçürmələr | Sistemlərin tariflərinə uyğun |
| 4.7. Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə maliyyələşən subsidiyalı kənd təsərrüfatı texnikasının alışına görə satıcıya köçürmələr | 0.5% |

| 5. Barat pul köçürmə sistemi üzrə köçürmələr | |
|---|--------------|
| 5.1. Barat pul köçürmə sistemi üzrə filiallararası köçürmələr | |
| 1 - 300 AZN / USD | 1 AZN / USD |
| 301 - 500 AZN / USD | 2 AZN / USD |
| 501 - 1000 AZN / USD | 3 AZN / USD |
| 1001 - 2000 AZN / USD | 7 AZN / USD |
| 2001 - 3000 AZN / USD | 10 AZN / USD |
| 3001 - 4000 AZN / USD | 15 AZN / USD |
| 4001 - 6000 AZN / USD | 20 AZN / USD |
| 6001 - 11000 AZN / USD | 25 AZN / USD |
| 11001 - AZN / USD - dan artıq olduqda | 0,2% |
| 5.2. E-manat terminalı vasitəsilə Barat pul köçürmə sistemi üzrə köçürmələr | |
| 1 - 300 AZN | 2 AZN |
| 301 - 500 AZN | 3 AZN |
| 501 - 1000 AZN | 5 AZN |
| 1001 - 2000 AZN | 10 AZN |
| 6. Əmanət kitabçası | |
| 6.1. Əmanət kitabçasının verilməsi | Pulsuz |
| 6.2. Əmanət kitabçasının təkrar verilməsi | 10 AZN |
| 7. Kredit əməliyyatları | |
| 7.1. Kreditin rəsmiləşdirilməsi | Pulsuz |
| 7.2. Kredit müqaviləsinə əsasən nağd kredit vəsaitinin nağdlaşdırılması | 1 % |
| 7.3. Lombard kreditləri üzrə qiymətləndirmə xərcləri | 10 AZN |
| 7.4. İstehlak və Mikro kreditləri üzrə kredit müraciətləri zamanı, kredit verildiyi təqdirdə müştərilərin Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) mövcud öhdəliklərinin yoxlanılması üçün (Tərəfdaş kreditləri istisna olmaqla) xidmət haqqı | 1 AZN |
| 7.5. İş yerindən arayış və / və ya əmək haqqı üzrə bank hesabından çıxarış təqdim edilmədikdə, kredit verildiyi təqdirdə Elektron Hökumət Portalından (e-gov.az) müştəriyə aid məlumatların əldə edilməsi üçün xidmət haqqı | 2 AZN |
| 7.6. <i>Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə maliyyələşən subsidiyalı kənd təsərrüfatı texnikasının alışı məqsədilə verilən kreditlərin rəsmiləşdirilməsi</i> | 1.0% |

| 8. Sənədlər, arayışlar və hesabdən çıxarışlar | |
|--|--|
| 8.1. Hesab qalığı haqda arayışın və ya hesab üzrə çıxarışın təsdiqlənərək verilməsi: <ul style="list-style-type: none"> • Arayış və ya çıxarış təqdim edilən tarixə 1 ay və ya daha artıq müddətə əmanəti olan müştərilər üçün • 5000 AZN/USD/EUR məbləğindən az olmayaraq kredit limiti və ya debet qalığı olan Gold və Platinum plastik kart sahibləri üçün • MC Black Edition kart sahibləri üçün • İnternet/ Mobil Banking vasitəsi ilə çap edilmiş çıxarışın bank tərəfindən təsdiqlənməsi • Bütün digər müştərilər üçün | Pulsuz Pulsuz Pulsuz Pulsuz 10 AZN |
| 8.2. Sənədlərdən surət və ya dublikatın çıxarılması (hər bir nüsxə üçün) | 2 AZN |
| 8.3. Məktub və arayışların verilməsi: | |

| | |
|---|---|
| <ul style="list-style-type: none"> • Borc haqqında arayışın verilməsi | 20 AZN |
| <ul style="list-style-type: none"> • Əvvəllər təqdim edilmiş girovdan (ipoteka yüklülüyündən) azad məktublarının təkrar verilməsi | 30 AZN |
| <ul style="list-style-type: none"> • İpoteka predmetinin dəyişdirilməsi, ipoteka predmetinin mülkiyyətçisinin dəyişdirilməsi, habelə ipoteka predmeti ilə bağlı bütün növ razılıq məktublarının verilməsi (əmlak sahibinin ailə üzvlərinin - ər-arvad, valideynlər və uşaqlar bankda girovda olan əmlaka yaşayış qeydiyyatına düşməsi istisna olmaqla) | 30 AZN |
| <ul style="list-style-type: none"> • Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlaka, əmlak sahibindən başqa ailə üzvlərinin (ər-arvad, valideynlər və uşaqlar) yaşayış qeydiyyatına düşməsinə razılıq məktubunun verilməsi | 10 AZN |
| <ul style="list-style-type: none"> • Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisi vəfat etdikdə mülkiyyətçinin dəyişdirilməsi | 0 AZN |
| <p>Qeyd. Arayış və razılıq məktubları yalnız müştərilərin və ya müştərinin vərəsələrinin rəsmi müraciəti əsasında verilə bilər.</p> | |
| 9. Əlavə xidmətlər | |
| 9.1. İnternet/ Mobil bankçılıq xidmətinə qoşulma | Pulsuz |
| 9.2. Cari hesablar vasitəsilə aparılan əməliyyatlar üzrə müştərinin SMS məlumatlandırılması: <ul style="list-style-type: none"> • AZN • USD/EUR • GBP/RUB | aylıq 1 AZN/ illik 10 AZN aylıq 1 USD/EUR/ illik 10 USD/EUR aylıq 1 USD/ illik 10 USD |